

Türkoloq, yazıçı, tərcüməçi Ömər Küçükməhmətəoglu 1979-cu ildə Qəhrəmanmaraşın Türkoğlu rayonunda doğulub. Universitet bitirib. Türk dili və Ədəbiyyatı üzrə doktorluq alimlik dərəcəsi var. Türkiyədə bir neçə elmi və bədii kitabı yayılmışdır. Azərbaycan, rus, özbək, qırğız, qazax ədəbiyyatlarından birbaşa Türkiyə türkcəsinə xeyli tərcümələr edib. Azərbaycan ədəbiyyatının cəfakes dostlarındandır.



## ÖMƏR KÜÇÜKMƏHMƏTOĞLU

# YARIMCIQ

(hekaya)

*"Düşünmek ruhun öz-özüylə danışmasıdır"*  
Farabi

Qəhvəaltında (səhər yeməyi zamanı) heç kəsin səsi çıxmasa da, qardaşı uşaqları yerlərində dingildəyirdilər. "Ayağını çək", "sən orda oturma", "ananın yanında mən oturacağam", "mənim yerimdən dur" - bütün bunlar hər səhər qəhvəaltında eşitdiyi adı sözlərdi.

Stolun baş tərəfində əyləşmiş yazıçı anasına, bacısına, qardaşına və qardaşı uşaqlarına bu gün öz otağında hekayələr kitabının son hekayəsini yazacağını söylədi. Onu narahat etməmələrini, otağına kimsənin girməməsini dilə gətirdi. Bir ti-kə pendir və bir dilim pomidor yedi.

-Bu hekayəni də yazüb kitabı çapa vermək istəyirəm.

Yeznəsi çayından bir qurtum aldı. Ona tərəf baxıb soruşdu:

-Nədən bəhs edəcək?

-Necə yazdığını anladan bir hekayə olmalıdır.

-Maraqlıdı.

-Bəli, bir az yazıçılıq sənətindən söhbət açacağam. Həyatda qarşılaşdığını əhvalat-

ları necə qələmə aldığımı oxucularımla bölüşəcəyəm.

Bu qısa dialoqdan sonra hər ikisi susdu. Qəhvəaltısını qurtarıb qalxdı və iş otağına getdi. Hekayəni necə başlayacağını düşünərkən qapı açıldı. Bacısı içəri girdi. Kündəki tozsorəni götürdü. Bayıra çıxanda arxasınca "onu bir də mənim otağıma qoymayın", dedi.

Fikirləri alt-üst olmuşdu. Hekayəyə yenidən köklənmək üçün xəyal dünyasına baş vurdı. Hə, indi nədən başlayım, deyə düşünərkən qapı yenidən açıldı. Bu dəfə içəri girən anasıydı. Ona axşam dayısının Alimə arvadı ilə qonaq gələcəyini, onlara halva bişirmək istədiyini, amma un qalmadığını, hekayəsini yazdıqdan sonra gedib, un almasının vacibliyini söylədi.

O, "tamam", dedi. Sonra yenidən hekayəsi haqqında düşünməyə başladı. Əvvəlcə ona bir ad tapmağa çalışdı. Bu zaman cib telefonu səsləndi. Zəng vuran Həmzəydi. O da yazıçıydı, hekayə yazındı. Həmzə onun bu yaxında yazdığı hekayə-

sini oxuyub-oxumadığı, haqqında nə fikirdə olduğu ilə maraqlandı. Özünün də elə bu saat bir hekayə üzərində işlədiyini bildirdi.

Telefon söhbəti bitdi. Yenə düşüncələrə daldı. Fikrini cəmləyib əlini klaviatura-ya uzadanda qapının cırıltısını diqqətini yayındırdı. Beş yaşlı qardaşı oğlu Mahmud-du. Qapını ayağı ilə itələyib, içəri keçdi.

-Dayı, bu gün bizimlə oynamağa söz vermişdin...

Qardaşı oğluna baxıb qımışdı.

-Doğrudu. Bəs niyə qapını ayağınlı açırsan?

-Dayı, keçən dəfə sən anbarın qapısını təpiklə açmışdin...

Yazıcı daha heç nə deyə bilmədi. Qalxıb qardaşı oğlunun əlindən tutdu. Qardaşının o biri uşaqları, Yusif və Ayşəgül də həmin saat yanına gəlib, onu qucaqladılar.

Əvvəl qardaşı uşaqlarının ayaqlarından tutaraq, qolları üstündə qalxıb enməyi məşq etdirdi. Sonra qızışma hərəkətlərinə keçilər. Yusif dəyənəklərlə bir az ağırlıq qaldırdı. On bir yaşındaydı. O biriləri kiçik olduqları üçün ağırlıq qaldırmağa icazə vermədi. Bircə ayaqdan tutma hərəkətini göstərdi. Yaxşıca oynadılar.

Uşaqlar yorulan kimi hərəsə bir divanda uzanıb yatdı. O da hekayəsini yazmaq üçün təzədən yazı otağına qayıtdı. Düşün-

məyə başladı. Naşir dərgilərdə dalbadal yayınlanan hekayələrini oxumuşdu. Kitabını buraxmaq isteyirdi.

Doğrudan, mən onları haçan yazdım? Gör nə qədər hekayə oldu. Bax, bir kitabdı. Sanki birnəfəsə yazılıb. Əslində, bu gün "Aynadakı adam" adlı yarımcıq qalmış bir hekayəsini bitirmək isteyirdi. Ancaq yaxşı deyiblər, sən saydığını say, gör fələk nə sayır. O hekayəsinin adı xoşuna gəlirdi. Bəlkə də başqa bir kitabının adı olacaq. Bir neçə də yarımcıq hekayəsi vardı. Tamamlaya bilsə, ikinci bir kitabı da düzələrdi.

Sonra stolun üstündə, printerdə üzünü çıxardıb, bir qıraqda qalaqladığı hekayələrinə baxdı. Çapa hazırlananlar, necə deyərlər, birnəfəsə yazılanlardı. Deyəsən, bu gün başladığı hekayəni axıra çatdırmaq alınmayacaqdı. Eybi yox, qoy bu da yarımcıq qalsın. Hekayələrin hamisinin axırı elə həmişə hökmən bitməli deyil ki! Həyat özü də belədi axı.

Bunları düşünən yazıçı yazımaqdan ayırdı. Çap olunacaq kitabının adı haqqında fikirləşdi. Bu, onun ilk hekayə kitabıydı. "Bəlkə "Üş yoldaş" olsun? Ağıl, qəlb və sənət. Üçü çox yaxşı yoldaşdı".

*Türkiyə türkçəsindən çevirdi:  
Eyvaz Zeynalov*

